







Vüsalə Məmmədova  
Mənim üçün  
Qarabağ  
Ağdam deyil

Gecə bayanat açıqlanmağa telefonuma fasılız, təbrik mesajları galanda manə elə gəldi ki, #Ağdam yenidən işgal edildi... Telefon zənglərinin heç birini açmadım, nə deyşimini bilmirdim...

Bir neçə saat sonra darmadağın ovqatla evdən çıxdım... 10:00-da xüsusi buraxılış efrət çıxacağım, heç olmasa 8 üçün işdə olmuşdu... Kückəz ilə qarşılaşığım səhni süpürən yaşlı qadın olsun... Stüpərə əlinə ağlayaraq qabığına yüyürdü:

- Vüsalə, gözümüz aydın, mühərbi qurtardı!

Onun təbriki silə effektli verdi. "Rus sülhmeramları" kəlməsinin yaradığı xəf bu sonnəddi ki heç bir bəndi görməyim icazə verməmişəm. Kələçər, Laçın və Ağdam döyüşüsənə bəsaldı... Bu neçə oğulun sağı galması, neçə oğulun yaralanaması deməkdir? İndi neçə ana bəlsə sevinir? Mən ki, bəs səvəsən əğl gəndərməsim, bəs indi nə haqla narahat oluram? Noyabr, qış qapıda və Qarabağ sazığdı... oğullarla bəlsə qəsd edə bilərik?

Əgər döyüşüsəz, yəni itkişiz nəyəsə nail ola bilərik, niyə darmadağınan?

Deməli, həqsizam...

Sühəmramlar... Hə, ondan çox narahatam. Güvəndiyim dostlar inandırdı ki, bəzə regionda qazanılmazı mümkin olan ən yaxşı nüziçəyə nail olnıldı...

Süalların çoxdur, amma inanmağı seçirəm. O qədər inamsız yarışam ki, indi inanmaq istayıram.

Mühərbi basa çatı, 32 ildər axan qan kəsildi. Övladlarımız səhəd olmayıcaq... Anaların gözü "aydın olsun! Bir qadın üçün "mühərbi basa çatı" kalmış" "həyatı yenidən galırsan" deyəkdi.


Qoşunlarını Ağdamdan çıxarıcaqlar deyə təbrik qəbul edərəmmi? Yox. Mənim üçün Qarabağ Ağdam deyil, Qarabağ hər kəsin öz evində sülh içində yaşaması deməkdir. Təbrik üçün o güñi gələcəyiz...

Mühərbi basa çatı, Əsgər bu 44 günlük savasa şəraf, ləyəqət və şücaş nümayiş etdirdi. Azərbaycan kışının hələ neçə olsun da qürur duyacağına tərix yazdı. Var ol əsgər. Tanrı Müzəffər Ordumuza qorusun!



Tünzalə Xəlilova  
Siz o əsgər  
kimi sevinə  
bilməzsiz!!!

Bulvarda polis rəsiyi ilə elan edirdi ki, komendant satınat az qalıb, xahiş edirlik dəqlişin. Gördüm polis bir vətəndaş səhbat etdi, daha sonra ona verib görüşdü. Xanlışib söz sorusunda rəfiqən dedi ki, bayramdır da, gec getsek nə olacaq ki. Polisin yanındakı oğlan dedi düşmən var. Dədim düşmən artıq bize həq nə edə biləməz! Cavab verdi ki, bax edib. Ayağını göstərdi. Axsayırdı. Laçında olmuşam, belimde 58 yaralı daşıdım. Biz gecə Qəlebə xəberini eşidən kimi hospitaldan yaralalarla çıxıb gəldik əcəmiyyə. Bu polisləri oynadıq, oxuduq. Indisə gedək, sabah yənə davam edərsəz. Bu adam döyüşən yaralanıb, axsayırdı. Sevinilər, cəgəyle yaralı haldə Qəlebə xəberini eşidən kimi palata yoldaşlarıyla səhərə qərib. Sizlərdən qat-qat çox sevinirən. Çünkü odun-alovun içinde olub. Sizlər burada mənim kimi deylə-gübə Pasinyanla lağ edəndə o bu günü görəcəyinə xayalını bəla qurmurdı. Dədim qarşında baş ayırmış. Dedi yox, elə demə. Biz bu günün sizin sayənətində yaşıadiq deyəndə. Prezidentimiz dedi. Dədim bəli, önde Alı Baş Komandan, arxasında siz əsgərləri getdiniz. Ve bu gün üçün sizə bərcələyiq. Allah siz qorusun! Üz-gündən sevincə yağırdı. Sesi sevinicili id. Sonra ağlıma geldi ki, gərek dənisiñən canlı yayımı acırdım. Siz o əsgər kimi sevinə bilməzsiz!!! Nə demək istədimiñən anlayan anlıdı. Qəlebə əksine yazılan heç bir rəye cavab verməyəcəm.



Səxavət Məmməd  
Düşmən  
Ağdam və Tərtər  
istiqamətindən  
qoşunlarını çekir

Mühərbi başlamamışından əvvəl və gedisiata uyğun olaraq verdiyim proqnozlar hamısı real oldu. İlk işin iranla sərhəd boyu olacaqı gözlənilən idi. Bu çox məntiqi id. Çünkü en azı bir cinahından məməri tehlükəsi olmayıcaqdı. Bundan əlavə iran sərhədinin möhkəmləndirilməsi həm Azərbaycan, həm də bölgədə maraqlı dövlətlər üçün arzuolunan idi. Şəsa hədəf idi. Qarabağın mənəvi paytaxtı. Əks hücum həm də işğal altındaki torpaqlarımızın tam azad olunmasına hesablanmışdı. Mühərbi həmin bu fəsilədə başlaması digər çətinlikləri yanaşı olavaş maneə töredirdi.

Ağdam 44 günlük döyüşəndən sonra işgal edilmişdi. 44 gün sonra azad olunacaqı qərarı çıxdı.

Proqnozum və istəyim kaptılıyasiyanın olacaqı yönündə idi. Açığlı ilk həftəndən sonra bu barədə 1-2 cümlə yazmışdım və gedisiata bunu göstərdi. Niyə istəyim? Çünkü hərbi təsliyilişin şərtləri çox ağır olur. Nəinki qarsı tərəf təsliyim olur, ziyanı ödəməyə öhdəlik götürür. Ədəya bilməyəcəyi təqdirdə bunu torpaqla verə bilir. O üzəndə Naxçıvanla aradakı ərazi barədə düşüñürüm və bunu dediyim bəzəçəkləri təstiq edə biler. Şərtlər ağır olmadı. Ərəzi yox, yox oldu.

Bu gün cəbhə boyu öx xəttləri geziş, müsahidə aparmışam. Ağdam və Tərtər istiqamətindən əçəkləb, bəzə mövqelərini yandırıqlarını görmüşəm.

Mühərbi bətil. Əməyi keçən hər kəsə təsəkkür edirəm. Ən böyük təsəkkür xalqa düşür. Həm övladları döyüşə göndərdi. Şəhidliyi, qazılıyi göz öününe alaraq. Həm də döyüşə göndərdiyi əsgərinin corabından paşaçıını, siqaretiñə suyunu, generatorundan dərmanına heç nəyi əşkik etmedi.

Düşüñməyin ki, hər şey bitti. Əksinə hər şey hələ indi başlayır. Corumaq ən vacib, ən çətinidir. Niyə çətin? Unutqanlığımız baş bələmizdir.

# "DOLU" DAN BİR PARÇA

Tələm-tələsik Pələngi meşənin dorinliyinə sürünməyə başladı. Pələng xırıltılı soslo soruşdu:

- Oğrası moni vurdı?
- Qorxma, qorxma, boş şeydi.
- BMP-nin gözənləniləməden vuруmlaşır emironları qış-baş salmışdı. Bir neçəsi yiyürtüb golmişdi yanın BMP-nin yanına, çəşqin halda ətrafa baxırdırlar, amma atosın hardan, açıldığını daşıqlıqla bildirmədi.
- Dədim ki, qardaşım goru haqqı boş şeydi. Ə, moni soni heç belə qorxaq bilirdim.
- Ölüməndən qorxmuram ey!
- Bos onda no sarsaq-sarsaq danışırsan?
- Arvadın ürəyi partlayacaq.
- Ə, sarsaq-sarsaq danışma. Bir az da döz ki, səni hökime çatdırda bilim.
- Ermenilər bir-iki daraq boşaltdıqdan sonra gördülər cavab gəlməyən, dayandırlar, meşəyə girməyən, tələmədilər, qayıtlar əvvəlki mövqelərini.

Drakon emironlarını onların ardına golməyinə əmin oludan sonra dayandı.

- Pələng yeno zaradı:
- Oğrası moni vurdı?
- Ə, dədim ki, qorxma dana!
- Bos şeydi!
- Pələng soyundurdu. GÜLə sağ döşündən girmişdi.
- Yaranın ağızını bağlamaq üçün patronun birinin mərmişini çıxardı.
- Baritudan bir aza töküdə yaraya və yandırdı. Pələng finxidə, sonra bedəni titradı, titridi və sakitləşdi. Özü də soyundu, köynəyini çıxardı yaranın üstündən basıbərə ilə möhkəm-möhkəm sarıldı, aldı, çiyinə. Amma bir az gedəndən sonra yoldulu, gördü güclü çatır, qoydu yero ki, bir az nofəsini dörsin.

Pələng zəif soslo yeno soruşdu:

- Denen qardaşının goru haqqı bos şeydi?

- Qardaşının goru haqqı boş şeydi... - dedi Drakon, sonra bir sıqat yandırıb qoydu Pələngin dədə:

- Ha, götürdilər. Eşitmirsən bizim avtomatların səsini?

- Drakon!

- Haycan!

- Son qardaşının goru, məni vuracaqdın?

Qohordan boğulan Drakon onun yarasından ödüb:

- Mənim sonə əlim qalxar?

- Mən do! Yaman soyuqdu. Üşüyürom, üstümü ort.

Drakon pəncəyini çıxarıb saldı onun üstüne.

Pələngin bedəni soyuqdan tır-tır titrəsə də dodaqları ot tutub. Bu od tutub yanın dodaqlarını diliyilə İslatmaq istədi, amma dili yanrıdı:

- Su istayırom.

Yaxınlıqda bulaq vardi və şəhərdə istidnəntən təndir-cörəkən, yemis-qarpızdan götürüb özərlərini vərirdilər bu bulağın başına.

- Qurban olum, qoy yero, sən desilir. Qoy, qoy yero.

Qaytarıb ettiyaltı uzatıdə yero və başını qoydu diziñin üstündə.

Yaxınlıqda bulaq vardi və şəhərdə istidnəntən təndir-cörəkən, yemis-qarpızdan götürüb özərlərini vərirdilər bu bulağın başına.

- Drakon, - udqundu, sanki dilçiyində ilisib qalmış son sözləri dərtib çıxarırdı; Heyf... Drakon...

- Can Drakon!

- Mən qız görmedim ey...

Drakon onun başını bərk-bərk saxdı sinosino, amma bu dofa dözo bilmedi, bayaq boğazından qaytdıraq finxirtin bu dofa saxlaması gücü yetmedi, həmkürdü...

Və elə həmkürdü ki, göz yəsindən bütün heyfini aldı.

Amma Pələng no bu finxirtini eştidi, no do Drakonun göz yaşlarını gördi...

... Pələng Şuşadaydı...

mərci hər oğlu udadırmırdı, əlləri necə keyiyirdi...

Bir də görürdün kiminse maşının mühərriki qızdırıb yolda qalıb.

Bələsərinə zarafatla deyərdi:

- Ə, qardaş, özünə ver Gülablıya. Soyuqbulağın suyundan doldur, canın qurtarsın. Bax biz doldurmuş, neçə ildi maşımız qızdırırmı.

- Bu saat gotirrim. - deyə Drakon getdi bulaga.

Ağzını bulğanın gözüne dırıyb yəyünə idi, başının tüküdə, ayaq barmaqları da suyu hiss elədi. Sonra papagını su ilə doldurub qaytdı. Pələngin sıfırdan qalmamışdı. Sudan onun sıfır-sıfırı, sinosine çıldı, dodaqlarını əslatdı, amma içəyə vermedi.

Pələng valyardı:

- Ver içim, onsu da ölürem.

Drakon artıq onun üz-gözünə qonmuş olduğunu gördü. Və onu də görürdün ki, Pələng ölümün pəsəndən qopara bilməyəcək. Pələngin başını bir az qaldırdı. Pələngin sıfırdan qalmamışdı. Özü de qalıbmışdı.

- İç!
- Pələng suyu qurtum-qurtum içdi, sonra get-geđə sənən bir şəyə dedi:

- Qalanı da tök başına.

Drakon qalan suyu da töküdə onun başına, əsində elə bir şəy qalmamışdı.

- Hə... Məni bağısla, Drakon, sona ol qaldırdı. Drakon, anma deyərsən Röşid Behbudovun papagını da, xəncərinə de versin senə. Sən de onu mənim adımdan oğluna bağışlayarsın.

- İñallah, sən özün bağışlaysın.

- Drakon, - udqundu, sanki dilçiyində ilisib qalmış son sözləri dərtib çıxarırdı; Heyf... Drakon...

- Mən qız görmedim ey...

Drakon onun başını bərk-bərk saxdı sinosino, amma bu dofa dözo bilmedi, bayaq boğazından qaytdıraq finxirtin bu dofa saxlaması gücü yetmedi, həmkürdü...

Və elə həmkürdü ki, göz yəsindən bütün heyfini aldı.

Amma Pələng no bu finxirtini eştidi, no do Drakonun göz yaşlarını gördi...

... Pələng Şuşadaydı...

gardaşım və anamın qəbrini ziyarət etmək istəyirəm. Ondan sonra gelib höyətimizde çadırda olunmuşdu. Drakon işə hələ da öz müdürü susunluşunu davam etdirirdi. Bir qulağımız cəbədən ardarda gelən qəlebə xəbarlarına, diğər qulağımızsa her an təşviş içinde Kremləndən gözlədiyimiz hədə-qorxu zənginə köklənmişdi. Hər halda 2016-ci il aprel döyüşləri vaxtı Şoyqunun məşəm zəngi barədə sonradan müdafiə naziri Zakir Həsənovun verdiyi açıqlama çox da uzaq tarixinə.

Moskva görüşü bütün gərginliyinə baxmayaraq qazdasızlığı ölübüdə və ordumuzun zəfər yürüşləri də böyük vüsət aldı.

Açıq etiraf edək ki, biz bir toplum olaraq itirdiyimiz tərpaqlardan artıq olmazı, en yaxşı halda. Laçın və Kələbər qarşıq Dağılıq Qarabağı birdəfəlik itirdiyimizə psixoloji olaraq qələbələrini qazanmışdı. Cəbrayı işlədirdi. Hərbi əməliyyatlar 13 gün iddi ki, başla-

miş, ordumuz il möhtəşəm qəlebəsinə qazanmış, Cəbrayı işğaldan azad olunmuşdu. Putin işə hələ da öz müdürü susunluşunu davam etdirirdi. Bir qulağımız cəbədən ardarda gelən qəlebə xəbarlarına, diğər qulağımızsa her an təşviş içinde Kremləndən gözlədiyimiz hədə-qorxu zənginə köklənmişdi. Hər halda





ELÇİN

# "MİRVARİD - HİCRAN DAŞIDIR..."

Oxucusu ilə bir yerde olan şaire

ri idim. Elə həmin gün də Mirvarid xanıma təbrik teleqram gəndərdim, tam şəkildə yegan ki, onun arxivində qalır, men işe hemin teleqramdan iki cümləni bu yaza da təkrar etmək istəyirəm: "...Sizin işiglı poeziyanız oxucuları nəsillərdən-nəsillərə xeyrə, ləyqətə, həssaslığa, vətənparvərliyə, gözallığı, məhəbbətə səsləmişdir ve buna görə də ürkəklərə yol tapmışdır. Bu gözel gündən men iləs Əfəndiyevin sizin yaradıcılığınızı və şəxsiyyətinizi yüksək qiymətləndirdiyini xatırdayıram ve elə bil, özümüz bərabər, onun da adından sizsi bir daha ürkədən təbrik edirəm."

Bir neçə gündən sonra Mirvarid xanımdan təşəkkür məktubu aldım və həmin məktubda yazdırdı: "Mən hələ Pirşağı "səhərasında" taxta evimin divarları arasında "münzəvi" bir həyat yaşayıram".

Ancaq görünən bu idi ki, belə bir "səhra münzəviliyi" onun hayat və sefatın prinsiplerine təsir edə bilmir.

Yubileyə hazırlıq dövründə Bakıda və rayonlarda, yaradıcılıq teşkilatlarında, ali və orta məktəblərdə, kitabxanalarda və s. görüşlər, toplantılar keçiriləndə və onların beşlərində men də iştirak edirdim. Görüşə gələnlərin səmimi və məhribən herəti, poeziyaya, konkret olaraq, Dilbazi yaradıcılığı sevgisini bir dənə göstərirdi ki, o, dediyim həmin epoxanın bir sıra nümayəndəleri kimi, yaradıcılarını da özleri ilə aparan mülliətlərdən deyil və hərədən elə olurdu ki, onu - bu zərif (və zəif) qadını o qəder ayaq üzə saxlayıb, alışlaşdırıldı ki, axırdı özü:

- Sən Allah, bəsdirin. Yorulram...- devirdi.

Elə bil, dünən idi - ancaq, baxın, aradan iyrimi üç il keçib - və 1997-ci il aprelin 23-də biz Respublika (indiki Heydər Əliyev) Sarayında Mirvarid Dilbazinin 85 illik yubileyini onun özü ilə bir yerde bayram edirdik. O yubiley gecesini men açdım və indi, karantin günlerində bu yaxızı axırdı. Xətirələrindən, yüksək vəzifəli dövlət işçilərindən, yüksək vəzifəli dövlət işçilərindən ibarət yubiley Komissiyası yaradıldı, men də o Kimissiyasının sed-

"Bu gün biz sevimli Mirvarid xanımın, bizim aziz ağbirçayımızın, gərkəmləi sənətkarımızın yubileyini keçirmək üçün bu saraya toplaşmışı-

Vaxt, zaman bu qələm sahiblərinin çoxunu cismən biziñ uzaqlaşdırısa da, elə bil ki, ruhen onlar biza da da yaxınlaşırlar.

Bu, heç nəye, hətta vaxta, zamanın belə tabe olmayan Sözün gücü, Sözün qüdrətidir.

Özü bu dərəcədə zərif olan Mirvarid xanım yeri düşəndə qətiyyatla o böyük həftə Sözün qeyrətini çəkmışdır və özünün yazdığı kimi,



min 90 illik yubileyi münasibəti ile bu saraya yığılmışdıq. Biz bu qələm sahiblərini, onların sənətinə, ana dilimizdən, ədəbiyyatımızın qarşısındaki xidmətlərinə görə yad etdi, xatırladıq.

Bu gün de bizim sevimli Mirvarid Dilbazinin təntənəli yubileyi gecəsil-

Ve na böyük xöşbəxtlikdər ki, biz bu təntənəni seirimizin ağbirçayı Mirvarid xanımın özünün iştirakı ilə qeyd edirik, onun isti nəfəsinə bila-

- Sən Allah, bəsdirin. Yorulram...- devirdi.

Elə bil, dünən idi - ancaq, baxın, aradan iyrimi üç il keçib - və 1997-ci

il aprelin 23-də biz Respublika (indiki Heydər Əliyev) Sarayında Mirvarid Dilbazinin 85 illik yubileyini onun özü ilə bir yerde bayram edirdik. O yubiley

gecesini men açdım və indi, karantin

günlerində bu yaxızı axırdı. Xətirələrindən, yüksək vəzifəli dövlət işçilərindən ibarət yubiley Komissiyası yaradıldı, men də o Kimissiyasının sed-

bir mehribanlıq və məhrəmlik vardi ki, deyiləcək hansıa sözərdən, hansıa baxışlardan artıq deyirdi və indi bu setərəf yazarken, elə bil, bu kiçik vücdulu, zərif ağbirçəkden gələn o məhrəbən herəti yenidən hiss edirəm.

Bu hissəyin daxili mündərəcətində, elbette, bir tərəfdən də "heyhat..." ehtal-ruhiyyəsi var - Mirvarid xanım artıq haqq dünyasındadır, o biri tərəfdən işa cisməni ömrün menəvi bir şair ömrü ilə əvəz olunması da var, cümlə Mirvarid xanımın poeziyası bu "gidi dünya" kəderinin çərvicələrindən konara çıxmış bacardı və illərin sinağından çıxdı.

İndice Səməd Vurğunun 90 illiyyini xatırlatdım və ele o yubileyle bağlı bir xatire yadına düşdü. 1996-ci ilə Prezidentimizin sərəncamı ilə Səməd Vurğunun yubileyinin keçirilməsi haqqında da Komissiya yaradıldı və mən o Komissiyadan sədri təyin edildim. Yubiley qabağı o qədər görüsəl, poeziya bayramları, konfranslar oldu ki, zərifin özünü bizzət yubileyin özü ilə 1997-ci il Martin 7-də keçirildi.

Mən ardıcıl gündəlik yazmadım, ancaq ara-sıra qeydlər edirdim (elə indi de belədir) və o vaxtkı yazılarımı arasında belə bir qeyd var:

5 mart 1997.

...Günorta qəbulum var idi, qurtarır qayıdında dediller ki, Mirvarid xanım zəng eləmisi. Ona zəng etdim. Səməd Vurğunun yubileyində çıxış etmek istəyir.

Dögrüsü, sonuncu dəfə onu poliklinikada görmüşəm, çox cansız idi. Bu-na görə de sorusudum ki, "Sənəzət olma-

- İndi işə mən, ezişim Mirvarid xanım, sizin özünüzə müraciət edirəm.

Sizin 85 illiyyiniz mənim üçün ham da şəxsi bir bayramdır, cümlə mən hər dəfə sizi görəndə, elə bil, sizinle birləşə, usaqlıq çağlarımdan etibarən əhatələrində olduğunu bildirəm.

Olsun de -dedi.

- Özümə borc bilərim.

- Bir neçə an susandan sonra:

- Bizişlən daha kim qalib ki... - dedi.

Ve Martin 7-də Respublika Sarayında sözü Mirvarid xanıma daxili bir nigarancılıqla verdim, ancaq 85 yaşlıbu zərif (ve zeifmiş) qadın çox səmimi, hərərti, selis bir nitq söyledi və bənitq ilə, elə bil, Səməd Vurğun ədəbi nəslinin doğma aurasını Respublika Sarayına getirdi. Həmin nitq bu sözlərlə başladı (stenorqramda olduğu kimi yazırıam):

"...Məni bu tribunaya getirən mənəvi borcum oldu. Cümlə mən Səməd Vurğun dövründən ağaca qalmış yeganə tek yarpağam, onun yeganə müasiriyəm. Buna görə də onun haqqındaki xatirələrimin bir hissəsinə səzə danışmalyıam".

(ardı növbəti sayımızda)

Sizin 85 illiyyiniz mənim üçün ham da şəxsi bir bayramdır, cümlə mən hər dəfə sizi görəndə, elə bil, sizinle birləşə, usaqlıq çağlarımdan etibarən əhatələrində olduğunu bildirəm.

Mirvarid xanım məhəbbətdən, təbiətdən, təmiz, pak insanı hissiyatdan yaxşılaşdırır, ancaq eyni zamanda, bütünən xərəfi, kövrəkliyin arxasında xalqa, Vətənə, ana dilinə böyük bir Vətəndaş bağlılığı təqdim etmişdir.

Mirvarid xanım xoşbəxt bir əsənətdər. Onun əsərləri zamanın sınağından çıxmış və oxucuların məhəbbətini qazanmışdır.

Mirvarid xanım xoşbəxt bir insan və canlı bir tarixdir. O, əlinde qələm, XX əsr Azərbaycan tarixini cəmən yaşımışdır. Hələ uşaq iken Azərbaycan Demokratik Respublikasının vətəndaşı olmuşdur.

Bundan gözel ne olə bilər?"

Ve həmin yubiley gecəsində Mirvarid xanım mənimle yanaşı əyləşmişdi və çıxışını bitirib oturanda, o heç nə demdi, heç mənə baxmadı da, sadəcə, əlini menim edimin üstüne qoydu. Onun o balaca və qurumlu əlinə elə

mövqedən çıxış edir. "Lakin kimin atışı birinci açmasından asılı olmayaq, her iki tərəf bu dövrdə dərhal döyüşə başla-tiləti məskən həddinə baxaq: "kimin atışı birinci açmasından asılı olmayaq". Neco yon?

Mühərribənin kim tərəfindən başlanması, doğrudan, heç bir mahiyət daşırmır? Journalist bir dəməndən təyin edilmişdir. Məqsədini qeyd etmək tələb edir. Təyin etdiklərindən sonra, mənəvi hissənin qazanmışdır.

Journalist soruşur: "Mən "Amnesty International"ın təmsilcisi jurnalistikada yolverilmə sferaya daxil olur. Media təmsilcisi üçün qızılıxtır. Orada dayanmalıyım. İndi təyin etdiklərindən sonra, mənəvi hissənin qazanmışdır.

Bu təyin etdiklərindən sonra, mənəvi hissənin qazanmışdır. Mən təyin etdiklərindən sonra, mənəvi hissənin qazanmışdır.

Bu, birtərəflə deyil, ikitərəflə qaydadır. Bütün məsələlərdən istifadə olunmayıb! Əgər belədirse, məsələlərdən istifadə olunmayıb! Müşahidəcələrinin buna uyğunlaşmağı icazo verməyə həsrizsiniz?"

Prezident İlham Əliyev kifayət qədər tanınmış journaliste ustad dərsi keçərək dedi: "Bəli, bizi bunu etməyə hazırlıq. Biz, həmçinin Ermənistanın etdiklərini görmək üçün Ermənistanın müstəqil müşahidəçilərə neçə icazo verəcəyinə baxmagə həsrizsiniz!"

Bu, təyin etdiklərindən sonra, mənəvi hissənin qazanmışdır. Mən təyin etdiklərindən sonra, mənəvi hissənin qazanmışdır.

Daha sonra 24 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-in "Fox News"-Fox televiziya kanalının Xəbərlər verlişini müsahibə etdi. "Mən tamamilə anlayıram ki, búnlar 100 illər bundan öncəyə tosadıf edən müraciətlərdir" - deyə hadisələrə dair journalist ilk sualını verir və hadisələri mətnətlər yarşıyılır.

Yəni ki, indi sizin etdiyiniz və insanların ölümüne sebəb olan hadisələr osmanlı "CNN International"ın yeni hesabatı ilə bağlı münasibətini öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan təmsilcisi üçün qızılıxtır. "Mən tamamilə anlayıram ki, búnlar 100 illər bundan öncəyə tosadıf edən müraciətlərdir" - deyə hadisələrə dair journalist ilk sualını verir və hadisələri mətnətlər yarşıyılır.

Yəni ki, indi sizin etdiyiniz və insanların ölümüne sebəb olan hadisələr osmanlı "CNN International"ın yeni hesabatı ilə bağlı münasibətini öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan təmsilcisi üçün qızılıxtır. "Mən tamamilə anlayıram ki, búnlar 100 illər bundan öncəyə tosadıf edən müraciətlərdir" - deyə hadisələrə dair journalist ilk sualını verir və hadisələri mətnətlər yarşıyılır.

Yəni ki, indi sizin etdiyiniz və insanların ölümüne sebəb olan hadisələr osmanlı "CNN International"ın yeni hesabatı ilə bağlı münasibətini öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan təmsilcisi üçün qızılıxtır. "Mən tamamilə anlayıram ki, búnlar 100 illər bundan öncəyə tosadıf edən müraciətlərdir" - deyə hadisələrə dair journalist ilk sualını verir və hadisələri mətnətlər yarşıyılır.

Yəni ki, indi sizin etdiyiniz və insanların ölümüne sebəb olan hadisələr osmanlı "CNN International"ın yeni hesabatı ilə bağlı münasibətini öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan təmsilcisi üçün qızılıxtır. "Mən tamamilə anlayıram ki, búnlar 100 illər bundan öncəyə tosadıf edən müraciətlərdir" - deyə hadisələrə dair journalist ilk sualını verir və hadisələri mətnətlər yarşıyılır.

Yəni ki, indi sizin etdiyiniz və insanların ölümüne sebəb olan hadisələr osmanlı "CNN International"ın yeni hesabatı ilə bağlı münasibətini öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan təmsilcisi üçün qızılıxtır. "Mən tamamilə anlayıram ki, búnlar 100 illər bundan öncəyə tosadıf edən müraciətlərdir" - deyə hadisələrə dair journalist ilk sualını verir və hadisələri mətnətlər yarşıyılır.

Yəni ki, indi sizin etdiyiniz və insanların ölümüne sebəb olan hadisələr osmanlı "CNN International"ın yeni hesabatı ilə bağlı münasibətini öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan təmsilcisi üçün qızılıxtır. "Mən tamamilə anlayıram ki, búnlar 100 illər bundan öncəyə tosadıf edən müraciətlərdir" - deyə hadisələrə dair journalist ilk sualını verir və hadisələri mətnətlər yarşıyılır.

Yəni ki, indi sizin etdiyiniz və insanların ölümüne sebəb olan hadisələr osmanlı "CNN International"ın yeni hesabatı ilə bağlı münasibətini öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan təmsilcisi üçün qızılıxtır. "Mən tamamilə anlayıram ki, búnlar 100 illər bundan öncəyə tosadıf edən müraciətlərdir" - deyə hadisələrə dair journalist ilk sualını verir və hadisələri mətnətlər yarşıyılır.

Yəni ki, indi sizin etdiyiniz və insanların ölümüne sebəb olan hadisələr osmanlı "CNN International"ın yeni hesabatı ilə bağlı münasibətini öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan təmsilcisi üçün qızılıxtır. "Mən tamamilə anlayıram ki, búnlar 100 illər bundan öncəyə tosadıf edən müraciətlərdir" - deyə hadisələrə dair journalist ilk sualını verir və hadisələri mətnətlər yarşıyılır.

Yəni ki, indi sizin etdiyiniz və insanların ölümüne sebəb olan hadisələr osmanlı "CNN International"ın yeni hesabatı ilə bağlı münasibətini öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan təmsilcisi üçün qızılıxtır. "Mən tamamilə anlayıram ki, búnlar 100 illər bundan öncəyə tosadıf edən müraciətlərdir" - deyə hadisələrə dair journalist ilk sualını verir və hadisələri mətnətlər yarşıyılır.

Yəni ki, indi sizin etdiyiniz və insanların ölümüne sebəb olan hadisələr osmanlı "CNN International"ın yeni hesabatı ilə bağlı münasibətini öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan təmsilcisi üçün q

# Poladın tarixi təbəssümü



14 iyul 2020-ci ildə general Polad Həsimovun şəhid olmasının xəbəri ilə hərəkət onun cəox manalı, gülümşən fotosu da bütün ölkəyə ildırım sürətlə yayıldı: kükəz və meydandardan, mənşələrindən boyanan generalım bu töbəssümü bir tərəfdən nisəl, kədər dulu üzərkən yükünə bürə on artırdı, qəmlı gözləri daha da nəmləndirdi, digər tərəfdən düssəmnə qarşı hiddəti, kini, küdrəti, nifrəti artırdı, xalqın səbir kasasını daşırdı, bu töbəssümüllü birliyə, həmrəyliliyə, səfərlərlə çəgirişə çevirdi, bər həftə içərisində 50 mindən çox Azərbaycan vətəndəs Vətəni qorumaq üçün Səfərbörlük və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müräciət etdi. Bu töbəssümün bir ilahi mənəni da varmış: general gülümşər cəhrəsi ilə millətə müdər verirmiş: cəox çəkməyəcək ki, torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzzəffər Azərbaycan ordusunun tərzindən işğaldan, mənşər düşmənin tapdağından azad ediləcəkdir! Bu zəfər mənəri düşmənin bütün murdar niyyətlərini gözündə qoymaç, özünəxəs qururunu, şərəfini, ləyaqətini bər dahu təsdiqləyəcəkdir!" Bu güzə generalın töbəssümü "Gözün aydın, müqəddəs Vətən", "Gözün aydın, doğma Cobrayıl, Qubadlı, Zongülər, Qarabağ", "Gözün aydın, xızış Şusa!" - deyir. Bu töbəssümü şəhidlərə "Rahat uyuyun, ruhunuz sad olsun, arzularınız çin oldu"- deyir. Bu töbəssümü şəhid valideylərinə təsəlli, təskinkən verir: "Bəsizni dik, qədiniz tutun. Öylədlərనıñ qahu yerdə qalmadı".

Böyük qələbəni bir müddət əvvəl müjdələşən Poladın gülümşər və solmayan cəbihərə siması bu gün hər kəsin qəlbini və həfizəsinə tarixi töbəssüm kimi əbədi həpmüşdür.

**İlqar Rəsul**  
Öz vəziyyətinin  
necə olduğunu  
bilmək  
istəyirsənsə...

ÖZ VƏZİYYƏTİNİN NƏCƏ OLDUĞUNU BİLMƏK İSTƏYİRSƏNŞƏ, DÜŞMƏNİNİN HALINA BAX

Salam dostlar!

Bu gün FB da olmamışam deyə neçə nəfər zəng edib vəziyyətə bağlı tifkimi öyrənib. İndi də qalanlarıqın qısa-ca bura yazardam.

İlk növbədə qələbə münasibətə hamını təbrik edirəm! İndi mətəhlə keçək.

Əlbəttə, heç birimiz istəməzdik prosesdə Rusiya sülh-məramilləri iştirak etsin. Bu baxımdan narahatçılığınız, gileyin tabibi. Amma gelin mənçitli düşünək. Bura qədər prosesi qüsursuz getirən adamların (Əliyev və Ərdəğan), burada çox kobud bir yanlışlıq yol vermesi ağlataban deyil. Demək ki, yene də hər şey qalib tərəfin nəzarəti altındadı ve dünən çoxumox (illah da qos-qoca politoloqları) çəsdiran atəşkeslerin olduğu kimi, bu gün de bu siyasiyanın çərəsi var.

Biz sabaha qurdumuz xəyyallardan çıxış edəndə el-bəttə sonda yaranmış situasiya tam da könlüməzəcə deyil, amma dünənki vəziyyətdən çıxış edəndə situasiya xeyli qənaətbəxəsdir.

O ki, qaldı hər bir Memlekət sevdalısını təbii olaraq narahat edən bəzi detallara və ortaya çıxan obyektiv sularla, onlara istinad edib demək olar ki: bu hələ son deyil. İndiklə:

"Öz vəziyyətinin necə olduğunu bilmək istəyirsəsə, düşməninin halına bax." Ermənilər Yerevandə nəhəq o oyunu çıxartırlar. Anlaşanlı odur ki, Ermənistanda və Qarabağda hələ bizi çox sürprizlər gözləyir.

Qüdrəti Yaradan Azərbaycan qadıl bir diyarı o qədər sevgi ilə, o qədər sevincələr yaradıb ki, torpağının altını-üstünü tabii sərvətlə doldurub. Nələr yoxdu bədən dırarda, hansı nemət tapılmaz bu məkməndə! Adlarım bir- bir yazmağa ehtiyac yoxdu, hamımız bilirik, yazsam bəla əsl mövzunun unutmuş olaram. Yaradan yənə sevgiyle işinə davam etmiş: Bu dəfə dünyən heç bir diyarında rast galınmayıən nəcib insanları məhz bəs sərvətlər bol olan diyara nəsib edib. Cənub "uff" demədən nəinki xalqınə elə dostunun, yoldaşının, sirdəşinin, qon-

o əməliyyatdan sonra Ermonistan üçün Kəlbəcər qızılınlı çıxarıb Yerevana naqıl etmək qeyri-mümkün əməliyyatlardan bərincə çevirdi.

Bundan olavə, 2016-ci ilin aprel döyüşləri zamanı Talışdəq istiqamətində mövqeləri gücləndirərək açıq döyüşə girdi və düşmən tərəfin onlara əsgərinə mövh etmişdi. O, aprel döyüşlərinin qəhrəmanı hesab edildi. Talış yüksəkköhrində 7 döyüş postu var. Hətta onlardan biri "Polad postu" adlanır. Həmin postu 2016-ci ilin aprelində polkovnik Polad Həsimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.

Eynən Vaqif İsaqoqlu belə düşünür deyib, oxuduğum misraları sizə də çatdırıram:

*"Alnına düşərək Ayn işığı.  
"Polad Həsimovdan Vaqif, yaz,"-deyir*

## Vaqif İsaqoğunun "Bizim General" poeması: "Mən qürur duyuram"



susunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə

yaradı. Xalqın qohumunun qohumunun qohumunun, bir sözlə, tənyib-tənimadığı hər kəsin yolunda qurban verməyə hazırlaşdırak insanları, ləyəqəti, mərd, qoşaq, döyüşkən, ürəyiyimşəq, rahimli, məgrur xalqı yaradı. Xalq firavan-firavan z



